

**AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

**BAKALAVRİATURA PİLLƏSİ ÜÇÜN  
FAKÜLTƏ – Ekologiya və torpaqşunaslıq  
İXTİSAS-Ekologiya  
FƏNN- Ali riyaziyyat**

**Bakı 2020**

## Mövzular üzrə saatların bölgüsü

№	Mövzular	Saatlar		
		Cəmi	Müh	Məş
		75	45	30
1	İki və üçtərtibli determinant anlayışları; determinantların əsas xassələri; determinantda elementin minoru və cəbri tamamlayıcısı anlayışları; determinantların sətir və sütun elementlərinə görə ayrılışı.	4	2	2
2	Üçməchullu üç xətti cəbri tənliklər sistemi; Kramer qaydası.	3	2	1
3	Düzbucaklı (Dekart) və polyar koordinat sistemləri; müstəvi üzərində nöqtənin düzbucaqlı və polyar koordinatları arasında əlaqə dəsturları; müstəvi üzərində analitik həndəsənin ən sadə məsələləri: iki nöqtə arasında qalan məsafə dəsturu, parçanın verilmiş nisbətdə bölünməsi, üçbucağın sahəsi. Düz xətlər. Müstəvi üzərində düz xəttin müxtəlif tənlikləri: düz xəttin bucaq əmsallı tənliyi, düz xəttin ümumi tənliyi.	4	2	2
4	Bir və iki nöqtədən keçən düz xəttin tənlikləri, düz xəttin «parçalarla» tənliyi ; iki düz xətt arasında qalan bucaq; iki düz xəttin paralellik və perpendikulyarlıq şərtləri; müstəvi üzərində verilmiş nöqtədən verilmiş düz xəttə qədər məsafə dəsturu. Çevrə. Ellips. Hiperbola. Parabola (kanonik tənlikləri, əsas anlayışlar).	4	2	2
5	Funksiya anlayışı, funksiyanın qrafiki, funksiyanın verilməsi üsulları. Sonsuz böyüyən və sonsuz kiçilən funksiyalar; onların xassələri. Funksiyanın sonlu nöqtədə və sonsuzluqda limiti. Limitlərin əsas xassələri, bərabərsizliklərdə limit əməliyyatı, aralıq funksiyanın limiti haqqında teorem; birinci əhəmiyyətli limit, ikinci əhəmiyyətli limit (isbatsız).	3	2	1
6	Funksiyanın nöqtədə kəsilməzliyi, kəsilməzliyin digər ekvivalent tərifləri; nöqtədə kəsilməz funksiyalar üzərində hesab əməlləri; kəsilmə nöqtələri və onların təsnifikasi; parçada kəsilməz funksiyalar və onların əsas xassələri.	3	2	1
7	Törəmə anlayışı, törəmənin həndəsi və fiziki mahiyyəti. Funksiyanın diferensiali. Əsas elementar funksiyaların törəmələri cədvəli. Yüksək tərtibli törəmə və diferensial anlayışları.	3	2	1
8	Ferma, Roll, Laqranj teoremləri. Funksiyanın artma, azalma və sabitlik əlamətləri, funksiyanın lokal ekstremumları, ekstremumun varlığı üçün zəruri şərt; ekstremumun varlığı üçün kafi şərtlər.	3	2	1
9	İbtidai funksiya və qeyri-müəyyən integralların anlayışları; qeyri-müəyyən integralların əsas xassələri; əsas integrallar cədvəli. Qeyri-müəyyən integralların hesablanması əsas üsulları: ayırma, dəyişənin əvəz olunması və hissə-hissə integrallama.	3	2	1
10	Müəyyən integralların anlayışı, müəyyən integralların əsas xassələri, Nyuton-Leybnis dəsturu. Müəyyən integralların hesablanması əsas üsulları: dəyişənin əvəz olunması üsulu və hissə-hissə integrallama üsulu. Müəyyən integralların tətbiqləri: əyrixətli trapesiyanın sahəsi, fırlanma cisminin	3	2	1

	həcmi .			
11	Diferensial tənliklər: ümumi anlayışlar; birinci tərtib adı diferensial tənliklər; cismin soyuması haqqında məsələ; dəyişənlərinə ayrıla bilən diferensial tənliklər.	4	2	2
12	Xətti diferensial tənliklər, sabitin variasiyası üsulu. İkinci tərtib adı diferensial tənliklər. Ümumi anlayışlar.	4	2	2
13	İkinci tərtib xətti diferensial tənliklər; Vronski determinantı. İkinci tərtib sabit əmsallı xətti bircins diferensial tənliklərin ümumi həlli. İkinci tərtib sabit əmsallı xətti bircins olmayan diferensial tənliklər.	3	2	1
14	Sınaqlar və hadisələr; təsadüfi hadisələrin növləri; ehtimalın klassik tərifi; nisbi tezlik; nisbi tezliyin dayanıqlılığı; statistik ehtimal. Ehtimalların toplanması. Uyuşmayan hadisələrin cəminin ehtimalı haqqında teorem; hadisələrin tam qrupu; qarşılıqlı hadisələr.	3	2	1
15	Asılı və asılı olmayan hadisələr; asılı olmayan hadisələrin hasilinin ehtimalı haqqında teorem; heç olmazsa bir hadisənin baş verməsi ehtimalı; şərti ehtimal; asılı hadisələrin hasilinin ehtimalı haqqında teorem. Ehtimalların toplanılması və vurulması haqqında teoremlərdən çıxan nəticələr. Uyuşan hadisələrin cəminin ehtimalı haqqında teorem; tam ehtimal düsturu; fərziyyələrin ehtimalı; Bayes düsturları. Təkrar sınaqlar. Bernulli düsturu; ən böyük ehtimallı ədəd.	3	2	1
16	Diskret və kəsilməz təsadüfi kəmiyyətlər; diskret təsadüfi kəmiyyətin ehtimallarının paylanması qanunu; Binomial paylanması; Puasson paylanması.	3	2	1
17	Diskret təsadüfi kəmiyyətin ədədi xarakteristikaları; diskret təsadüfi kəmiyyətin riyazi gözləməsi və onun xassələri.	3	2	1
18	Diskret təsadüfi kəmiyyətin dispersiyasının tərifi; dispersiyanın hesablanması üçün əlverişli düstur; dispersiyanın xassələri. Orta kvadratik meyl.	3	2	1
19	Təsadüfi kəmiyyətin paylanması funksiyası və onun xassələri. Kəsilməz təsadüfi kəmiyyətin ehtimallarının paylanmasıının sıxlıq funksiyası və onun xassələri. Kəsilməz təsadüfi kəmiyyətin riyazi gözləməsi və dispersiyası. Normal paylanması. Böyük ədədlər qanunu. Çebişev bərabərsizliyi; Çebişev teoremi; Bernulli teoremi.	4	2	2
20	Riyazi statistikanın əsas məsələləri. Baş və seçmə statistik yiğimlər. Variasiya sırası (variantlar, tezliklər və nisbi tezliklər). Empirik paylanması funksiyası.	3	2	1
21	Tezliklər və nisbi tezliklər poliqonu. Tezliklər və nisbi tezliklər histoqramı. Paylanması parametrlərinin statistik qiymətləndirilməsi. Baş yiğimin ədədi xarakteristikaları üçün statistik qiymətlər: seçmə orta, seçmə dispersiya, seçmə ota kvadratik meyl. Statistik qiymətlərin təsnifikasi.	4	2	2
22	Baş yiğimin ədədi xarakteristikalarının intervalla	3	2	1

	qiymətlənmələri. Etibarlı interval.			
23	Etibarlı ehtimal. Normal paylanmasıın parametrləri üçün etibarlı intervallar.	2	1	1